

2023-cü ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olacaq Şuşada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSÖY-un təşəbbüsü və iştirakı ilə bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Buraya Şuşa şəhərində 1-ci Türk Dünyası Teatr Festivalının keçirilməsi də daxildir.

Bu məsələ TÜRKSÖY-un Baş katibi Sultan Raevin Türkiyə Dövlət Teatrlarının baş direktoru Mustafa Kurt ilə görüşündə nəzərdən keçirilib. Görüşdə 2022 və 2023-cü illər üçün birgə fəaliyyət proqramı barədə söhbət açılıb, Türk dünyasında teatr sahəsində əməkdaşlığı inkişaf etdirməyin vacibliyi vurğulanıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSÖY-dakı nümayəndəsi Elçin Qafarlı və TÜRKSÖY Katibliyinin əməkdaşı Timur Davletovun da iştirak etdiyi görüşdə Türk dünyasında teatr mü-

2023-cü ildə Şuşada Türk Dünyası Teatr Festivalı keçiriləcək



təxəssislərinin hazırlanması, dram əsərlərinin TÜRKSÖY-a üzv ölkələrin dillərinə tərcüməsi, teatrlar arasında yaradıcılıq və repertuar mübadiləsi, üzv ölkələrdə teatr sənəti üzrə təhsil verən universitetlərin müvafiq kafedraları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi kimi məsələlər müzakirə olunub.

Görüşdə TÜRKSÖY və Türkiyə Dövlət Teatrları Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində 2022-ci ildə Qırğızistanın Xalq yazıçısı, dramaturq Toktobolot Abdumomunovun (1922-1989) xatirə ili elan edilməsi və 2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaranmasının (1873) 150 illik yubileyi ilə əlaqədar TÜRKSÖY-a üzv ölkələrdə müxtəlif tədbirlərin təşkilinə dair razılıq əldə edilib.

İşgüzar atmosferdə keçən görüşün sonunda Sultan Raev TÜRKSÖY-un 2021-ci ildə nəşr etdirdiyi "Nizami Gəncəvini oxuyağ" kitab-albomunu Mustafa Kurta təqdim edib.

Mehparə Sultanova
Ankara